



Azərbaycan Respublikasının  
Qeyri-Hökumət Təşkilatlarına  
Dövlət Dəstəyi Agentliyi



MİRAS  
İmtiyazlı Mədəniyyət Mərkəzi  
Azərbaycan Mədəniyyət Mərkəzi

# SUSA

tarixi-mədəni irsin tədqiqi



**Şuşa**



**Şuşa qalası.**

**Rəssamı Xurşidbanu Natəvan.**

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.



Azərbaycan Respublikasının  
Qeyri-Hökumət Təşkilatlarına  
Dövlət Dəstəyi Agentliyi



MİRAS  
azərbaycanın ən yüksək səviyyəli təşkilatı

# Şuşa

## tarixi-mədəni irsin tədqiqi

Hazırlayan: Dr. Fariz Xəlilli

**ŞUŞA:**  
**tarixi-mədəni ırsin tədqiqi**

Hazırlayan: Dr. Fariz Xəlilli

Elmi redaktor: Prof.Dr. Qafar Cəbiyev

Rəyçi: Prof.Dr. Şikar Qasımov

Birinci nəşr: 2022

© "Miras" Mədəni ırsin Öyrənilməsinə Kömək İctimai Birliyi  
Ağsu rayonu Gəgəli kəndi

Üz qabığı: Pənahabad sikkəsi © im.design 2022

Kitabın məzmunu "Miras" Mədəni ırsin Öyrənilməsinə Kömək İctimai Birliyinin cavab-dehliyindədir, bu baxımdan kitabın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Şuşa: Tarixi-mədəni ırsin tədqiqi (Hazırlayan: Fariz Xəlilli). Bakı: im.print, 2022, səh. 208

Dizayner: İntiqam Məhəmmədli

Fotoqraf: Anar Həbibov

ISBN: 978-9952-8412-3-7

# İçindəkilər

Təqdimat	6
Tarix - Dr. Fariz Xəlilli, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu <a href="https://doi.org/10.30546/978-9952-8412-3-7.01">doi: 10.30546/978-9952-8412-3-7.01</a>	15
Numizmatika – Dr. Aygün Məmmədova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyi <a href="https://doi.org/10.30546/978-9952-8412-3-7.002">doi: 10.30546/978-9952-8412-3-7.002</a>	65
Paleoqrafiya – Dr. Şəhla Xəlilli, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu <a href="https://doi.org/10.30546/978-9952-8412-3-7.03">doi: 10.30546/978-9952-8412-3-7.03</a>	82
Etnoqrafiya - Dr. Gülgəzə Abdulova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyi <a href="https://doi.org/10.30546/978-9952-8412-3-7.004">doi: 10.30546/978-9952-8412-3-7.004</a>	101
Epiqrafika – Dos.Dr. Həbibə Əliyeva, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyi <a href="https://doi.org/10.30546/978-9952-8412-3-7.05">doi: 10.30546/978-9952-8412-3-7.05</a>	135
Arxeologiya - Dr. Fariz Xəlilli, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu <a href="https://doi.org/10.30546/978-9952-8412-3-7.006">doi: 10.30546/978-9952-8412-3-7.006</a>	168
Əlavələr	178
Təşəkkür	204

DOS.DR. HƏBİBƏ ƏLİYEVƏ

# Epiqrafika

[doi: 10.30546/978-9952-8412-3-7.05](https://doi.org/10.30546/978-9952-8412-3-7.05)

Şuşa şəhəri haqqında Ümummilli lider Heydər Əliyev demişdir: “Şuşa təkcə şusahılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir” (İki sahil 2021, 4).

Şuşanın tarixini araşdırarkən şahidi oluruq ki, Qarabağ xanı Pənahəli xan Cavanşir sildirdim və hündür dağ üstündə 1750-1757-ci illərdə inşa etdiirdiyi qalanın daxilində yeni bir şəhərin əsasını qoydu. Tarixi mənbələrə və zərb olunan sikkələrə əsasən qeyd etmək olar ki, qalaya çevrilən bu şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır (Qarabağnamələr, 2006, 13-14).

1750-ildə özülü qoyulan qala XIX əsrin sonuna qədər tarixi memarlıq abidələri ilə məşhur şəhərə çevrildi. Bu şəhər 17 məhhəllədən ibarət olmuşdur. Bu tarixi şəhərin hər məhhəlləsinin özünə aid məscid və mədrəsələri, karvansarayıları, çeşmələri, hamamları, möhtəşəm malikanaları, dükanları və və s. tikliləri mövcud olmuşdur (Qarabağlı 2002, 41-45).

## Əjdər Ələsgərzadə

Şuşa şəhərindəki tarixi abidələrin tarixi və memarlıq xüsusiyyətləri haqqında əsərlər yazılısa da (Qarabağnamələr 2006, 216; Qarabağnamələr 2006a, 290; Qarabağnamələr 2006b, 248; Qarabağlı 2000, 67-70; Qarabağlı 2002, 41-45; Qarabağlı 2004, 21-23; Qarabağlı 2003, 8-9; Qarabağlı 2009,

Yuxarı  
Gövhər ağa  
məscidi



110-111; Qacar 2019, 341), lakin epiqrafik cəhətdən çox cüzi əsərlər ilə rastlaşıraq. Haqqında əsərlər yazılan bu abidələrin əksəriyyətində daş lövhələr üzərində ərəb-farsdilli kitabələr yerləşdirilmişdir. Şuşada aparılan ilk epiqrafik tədqiqatlar Sovet İttifaqı dövründə baş tutmuşdur. Şuşa şəhərindəki memarlıq abidələrinin epiqrafik yazı nümunələrini araşdırarkən görünür ki, Azərbaycanın ilk epiqarfcı alimi Əjdər Ələsgərzadənin (1900-1964) Azərbaycan SSR Elmlər Akademiyasının 1945-ci il ekspedisiyaları adlı toppludakı "Şuşa-Ağdam-Bərdə səfəri" adlı hesabat xarakterli məqaləsi bu sahədə ilk tədqiqatlardandır (Ələsgərzadə 1947, 161-162).

77 il bundan öncə - 1945-ci il may ayının 27-dən iyun ayının 14-nə kimi Şuşa, Ağdam və Bərdə şəhərlərindəki tarixi memarlıq abidələri və məzar daşlarını epiqrafik cəhətdən öyrənmək, kitabələri toplamaq və elmi tədqiqatların aparılması üçün adı gedən şəhərlərə A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Əjdər Ələsgərzadə və Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Ə.Axundov ezam olunmuşlar. Dəyərli alim Əjdər Ələsgərzadə hesabatda Şuşa şəhərinin tarixi memarlıq və memorial abidələri haqqında çox maraqlı və bizi bu gün istiqamətverici məlumatları yadigar qoymuşdur. Əjdər Ələsgərzadə Şuşa şəhərindəki dini-tarixi binaların və malikanələrin kimlərə məxsus olduğunu ətraflı qeyd edərək yazır: "Şuşa şəhərində bir çox tarixi abidələr: məscidlər, mədrəsələr, karvansaraylar, hamamlar, bulaqlar, ədəbi məclislər keçirilən binalar və s. vardır. Bu binalar

ışərisində Natəvanın, İbrahim xanın qızı Gövhər ağanının, Cəfərqulu xanın, Nəvvabın, Qasım bəy Zakirin, Fati xanım Kəminənin, şahzadə Bəhmən Mirzənin və sair bu kimi məşhur evləri də vardır” (Ələsgərzadə 1946, 161). Müşahidələrinə əsaslanan alim onu da qeyd edir ki, Şuşadakı binaların bir qismi məşhur memar Kərbəlayı Səfixan Qarabağı tərəfindən tikilmişdir. Sultan Hüseynin oğlu Kərbəlayı Səfixan Qarabağı 1817-ci ildə Şuşada bənnə ailəsində anadan olmuşdur. 1910-cu ildə istedadlı memar şəhərdəki “Mirzə Həsən” məzarlığında dəfn olunmuşdur Əjdər Ələsgərzadə Şuşa qəbiristanlığında məşhur şəxslərin qəbirləri üzərində epiqarflı cəhətdən zəngin materialların olmasını qeyd edir. Ekspedisiyada əldə olunan ən maraqlı məlumatlarından biri də Şuşada və ümumiyyətlə, Qarabağda yaşımış məşhur simaların bəzilərinin Şuşa, digərlərinin isə Ağdam və Bərdə qəbristanlıqlarında dəfn olunmasını hesabatda yazar. Tədqiqatçı yazar ki, “Bunlardan Molla Pənah Vəqif və Mir Möhsün Nəvvabın qəbirləri Şuşada, “Ğafur düzü”ündə (bu yer “Cıdır düzü” adlanan sahaya daxildir), vəzir Mirzə Camalın və Qacar sülaləsinə mənsub şahzadələrdən general-major Rzaqulu Mirzənin öğluları: Rükənəddin Mirzə və İbrahim Mirzənin qəbirləri isə Şuşanın “Mirzə Həsən” qəbiristanlığındadır” (Ələsgərzadə 1946, 161-162).

Əjdər Ələsgərzadə şəhərdə yetişmiş şairə Natəvan və Fatma xanım Kəminə, şair Mirzə Rəhim Fəna, alim Mir Möhsün Nəvvab, memar Kərbəlayı Səfi xan, nəqqaş Cəfəralı, xanəndə Hacı Hüyü, Qasım və Mirzə Muxtar, tarçalan Sadıq bəy və Sadıqcanın isimlərini hesabatda qeyd edərək yeni məlumatlar əldə etmiş və Şuşada təsis edilmiş “Məclisi-Fəramuşan” və “Məclisi-Üns”, müsiqişünaslar və xanəndələr məclisi, memarlar, nəqqaşlar, xəttatlar məclisi kimi elmi-ədəbi məclislər barəsində xeyli dəyərli məlumatlar toplaması haqqında məqalədə qeyd etmişdir (Ələsgərzadə 1946, 162).

Alimin Şuşada topladığı epiqarflı materialllar içərisində İbrahim xanın qızı Gövhər ağanın öz vəsaiyi hesabına tikdirdiyi “Məscidi-Gövhəriyyə” daxilindəki kitabələrin xüsusi əhəmiyyət kəsb etməsidir. Belə ki, məscidin daxilində yerləşdirilmiş sağ və sol tərəfindəki daş lövhədən ibarət olan kitabələrdə Gövhər ağa tərəfindən tikdirilən məscid və mədrəsələrə vəqf olunan əmlakin (əmlaka daxil olan yerlərin, bağların və dükanların) olduğu sahələr və onların sərhədləri müfəssəl surətdə qeyd olunmuşdur (Ələsgərzadə 1946, 162).

Əjdər Ələsgərzadə Şuşa şəhərinin yaradıcısı Qarabağ xanı Pənah xan Cavanşirin və ailə üzvlərinin Şuşada deyil, Ağdamda “İmarət” adlanan türbələrdə dəfn olunması haqqında qeydləri vardır. Xatırladaq ki, Pənah xan Cavanşirin mərmərdən hazırlanmış və fars dilində nəstəliq xətti ilə həkk olunan məzar daşı 1970-ci ildə Azərbaycan Tarixi Muzeyinə gətirilmişdir (Həymat 1991, 92).

Təssüf hissi ilə qeyd etmək lazımdır ki, dəyərli alimimiz Əjdər Ələsgərzadə Şuşada epiqrafik cahətdən materialları toplayıb tədqiq etsə də, bu materialları nəşr etdirməyə ömrü vəfa etməmişdir. Alimin Şuşa tədqiqatlarını nəşr etdirməyə ömrü vəfa etməsə də, Şirvan, Naxçıvan ərazilərindəki orta əsrlərə aid üzəri müxtəlif məzmunlu epiqrafik yazılı abidələrin tədqiqatına aid olan əsərləri Azərbaycan tarixinin açıqlanmasında mühüm əhəmiyyət kəsb edir.

## Məşədixanım Nemət

Şuşa şəhərinin Yuxarı Gövhər ağa məscidi və qarşısındaki iki mərtəbəli karvansarayının kitabələri haqqında yazan epiqarfcı alim, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Məşədixanım Nemətin (1924-2016) 1961-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri toplusundakı “Şuşa şəhərindəki “Cümə məscidi”nin kitabələri” adlı məqaləsi (Nemətova 1961, 47-59) və 2011-ci ildə nəşr etdirdiyi V cild “Azərbaycan epiqarfic abidələrinin korpusu” adlı kitabında (Həymat 2011, 198-201) həm Yuxarı Gövhər ağa məscidinin, həm də karvansarayının kitabələrinin mətnini nəşr etdirmişdir. Lakin, tədqiqatçı alimimiz Məşədixanım Nemət Şuşanın digər məscidləri, karvansarayları, bulaqları, saray tipli malikanələri, türbələri və məzar daşları üzərindəki kitabələrdən əsərlərində bəhs etməmişdir.

Müəllif məqaləsində Şuşada Qarabağ hakimlərinin XVIII-XIX əsrlərdə inşa etdirdikləri və onların sələfləri tərəfindən əsaslı təmir olunan məşhur Yuxarı Gövhər ağa məscidi haqqında geniş bəhs edir. Aran memarlıq məktəbinə məxsus olan məscid Şuşanın dini-tarixi abidələri sırasındadır və çoxsaylı kitabəleri ilə günümüza dağıdılmış formada gəlib çıxmışdır (Qarabağlı 2000, 67-70; Qarabağlı 2009, 110-111). Xatırladaq ki, üzərində islam epiqarfic yazılı tarixi memarlıq abidələri Qarabağ ərazilərində çox rast golinən sənət abidələri sırasındadır. Tarixə nəzər salsaq görərik ki, əsrlər boyu Qarabağın göz bəbəyi Şuşa, qonşu ermənilər tərəfindən bir neçə dəfə

(1905-1906, 1918-1920, 1992) dağıdılaraq yandırıldıqdan sonra çoxsaylı türk-islam tarixi memarlıq abidələrimiz məhv edilmiş, ya da öz adlarına çıxılaraq saxtalaşdırılmışdır.

## **Yuxarı Gövhər ağa məscidinin kitabələri**

Şuşanın “Məscidi-Gövhəriyyə”, el arasında “Yuxarı Gövhər ağa” məscidi və ya “Cümə məscidi” adı ilə tanınan dini-tarixi abidə öz zəngin vəqfnamləri və kitabələri ilə məşhurdur. Dörd mərhələdə inşa olunan məscid ilk öncə qamışdan Qarabağ xanı Pənah xan Cavanşir (1693-1758) tərəfindən H.1163/M.1752-ci ildə Pənahabad/Şuşa qalasında, onun xələfi İbrahim xan Cavanşir (1732-1806) H.1182/M.1768/69-cu ildə “Cümə məscidi” adı ilə daşdan inşa etdiriyi məscidi, onun qızı Gövhər ağa (1796-1844) öz vəsaiti ilə H.1282/M.1865/66-ci ildə “Məscidi-Gövhəriyyə” adı ilə, kitabəsinə əsasən isə H.1301/M.1383/84-cü illərdə üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu məscidini memar Kərbəlayı Səfixan Qarabağının möhrü ilə inşa edilmişdir (Qarabağlı 2009, 110-111). “Yuxarı Gövhər ağa” və ya “Cümə məscidi” dövrümüzə möhtəşəm iki minarəli türk-islam sənətinin özündə təcəssüm etdirən bir dini-tarixi abidə kimi gəlib çıxmışdır. Lakin 1992-ci il 8 may tarixində Ermənistən silahlı qüvvələri tərəfindən işğal olunan Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri kimi, Yuxarı Gövhər ağa” məscidi də düşmən tərəfindən talan edilmişdir. 28 ildən sonra 08.11.2020-ci il tarixində Azərbaycanın Mütəffəf Orduşu tərəfindən işğaldan azad olunan Şuşa şəhərində tarixi memarlıq abidələrimiz həyata ikinci vəsiqə almışdır. Hazırda Heydər Əliyev Fondu Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin bərpa işlərini aparır və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bərpa işləri ilə yaxından tanış olurlar.

Kitabələrdən biri məscidin fasadında daş lövhə üzərində iki sətirlik ərəb qrafikası ilə ərəb dilində gözəl nəstəliq xətlə İmam Cəfər Sadıqın hədislərindən biri həkk olunmuşdur.

قال الصادق عليه السلام: إذا استقبلت القبلة فانس الدنيا وما فيها، والخلق وما هم فيه، واستغفر غلبك عن كل شاغل يشغلك عن الله، وعلين بسرك عظمة الله، واذكر وقرفك بين يديه الله تعالى



Kitabənin tərcüməsi belədir: "Sadiq (əleyhissalam) buyurur: Əgər qibləyə üz tutsan, dünyanı və onda olanları, yaradılışı və içindəkiləri unut, sənin qəlbini Allahdan yayındıran hər bir işdən azad et və sərrini gör. Allahın əzəmətini və Allah-taalanın hüzurunda durduğunuzu xatırlayın/ 1287-ci ilində". H.q. 1287=miladi 1870-ci il.

Kitabə epiqrafçı alim Məşədixanım Nemətin əsərlərində verilməmişdir. Məscidin bərpası zamanı İmam Cəfər Sadiqin hədisindən bəhs edən kitabənin məzmununu öyrənmək üçün 9 iyul 2022-ci il tarixində bizi göndərilən kitabə tərəfimizdən oxunmuşdur.

Məscidin əsas fasadında iki sətirlik ikinci ərəbdilli kitabənin məzmunu belədir:

فانه كريم يحب الكرامة لعباده المصطرين اليه المتحر فين علي بابه لطلب مرضاته

از قرار و صيت نامه رضوان جاکاه کوهر اغا..... ۱۳۰۲

Kitabənin tərcüməsi belədir: "Doğrudan da Allah onun razılığından ötrü qapısına yönələn eləcələr üçün kəramət arzulayı, cənnət məkanlı Gövhər ağanın vəsiyyətnaməsinə əsasən (məscidin təmiri başa catdırıldı) 1302". H. 1302=m. 1884/85-ci illər.

Məscidin daxili hissəsində iki ədəd xüsusi səkkiz güşəli medalyonun içində iki sətirlik kitabəni həkkak gözəl nəstəliq xəttlə həkk etmişdir:





I medalyonda: هوبید الله فرق ایبیهم

Kitabənin tərcüməsi: "O, (Allah əbədidir). Allahın əli onların üstündədir".

الله، محم ، علي، فاطمة، حسن وحسين :

II medalyonda: Kitabənin tərcüməsi: "Allah, Məhəmməd, Fatimə, Həsən və Hüseyn".

Məscidin üzərində iki sətirlik ərəbdilli kitabədə memarın ismi və inşa tarixi həkk olunmuşdur:

عمل کربلاي صفي خان

معمار قرباغي ۱۳۰۱

Kitabənin tərcüməsi: "Memar Kərbəlayı Səfixan Qarabağının işidir – 1301". H.1301=m. 1883/84.

Qeyd etmək lazımdır ki, xanlıqda dini müəssisələrə məxsus vəqf mülkiyyəti də mövcud idi, Yuxarı Gövhər Ağə məscidinin kitabələrinin əsasən, Gövhər Ağanın məscid və mədrəsədə olan vəqfi və bu vəqf əmlakından alinan mədaxilin hansı xeyirxah işlərə sərf olunması barədə verdiyi göstərişlər haqqında II kitabədə məlumat vardır.

Fars dilində, nəstəliq xəttlə həkk olunan 17 sətirlik I kitabənin verdiyi məlumatata əsasən, XIX əsrədə Şuşada fəaliyyət göstərmiş müəyyən sənətkar emalatxanaları ilə yanaşı, dükən, şəhər meydanı, bazar və həmçinin bir çox şəhərətrafi kənd, el-oba adları da göstərilir və onların yerləri vəqfnamədə





qeyd olunmuşdur. Allahın mülkiyyəti sayılan vəqfnamənin məzmunundan görünür ki, Qarabağın Cavanşir mahalının onlara məxsus xeyli kənd və torpaqları, o cümlədən bir neçə meyva və üzüm bağları, torpaqlarının bütün galiri, bir karvansaray və on bir dükən həmin məscidlərə vəqf edilmişdir. I kitabədə Cavanşir mahalının müxtəlif vəqf yerlərindən gələn gəlirin eyni ölçüdə və 17 haşıyədə eyni xətlə yazılın farsdilli mətnində gəlirin haraya və kimlərə xərcləndiyi və sonunda Gövhər Ağanın ismi hicri təqvimi ilə tarix həkk olunmuşdur: "Xanlar xanı xoşbəxt İbrahim Xan Cavanşirin qızı vaqifa, həzrəti Zəhranın ən alçaq kənizi, misilsiz xanım sərkər Gövhər Ağa - ey Allah, haqq-hesab gündündə məni və valideynlərimi bağışla 1282=miladi 1866/67-ci il" (Nemət 2011, 155).

Məscidin daxilindəki giriş qapısının sol və sağ tərəfində daş lövhələrin kənarləri islimi nəbatı ornametləri ilə tam naxışlanmışdır.

Məscidin sağ tərəfindəki birinci kitabəsində Cavanşir mahalının müxtəlif vəqf yerlərindən

gələn galir haqqında süls xətti ilə fars dilində mətni həkkak (1m.60 sm.x70 sm) 17 haşıyəyə yerləşdirməyi bacarmışdır. Bəhs etdiyimiz vəqfnamənin əslı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda (inv. B-590/7710) mühafizə olunur. Bu vəqfnamə haqqında Azərbaycan SSR Elimlər Akademiyasının Xəbərlərinin ictimai elmlər seriyasında Əli Hüseynzadənin "Gövhər Ağanın vəqfnaməsi" adlı 1959-cu ildə nəşr etdirdiyi məqalədə geniş şərh vermişdir (Hüseynzadə 1959, 39-48).

(هو الواقع على الضمائر موقفان مسجد و مدرستين گوهریه و اقעה

٢) در قلعه شوشی تمامی یازده باب دکا کین معینه و اقمه در جنوب مسجد پایین یکقطار از یکطرف متصل از یکطرف متصل

(بجیاط مسجد و از یکطرف متنه بیدان قپان و تمامی ششدان قریبه مقصودلو من ۳

قریبه مقصودلو من محل جوانشیر محدوده عربیا

بقراء فوزای وشرقیا از کلین خانملو ویکسنت قوز انلوالی کدری بوزباشی لو ومنه از ٤

بالای اق کاریزو مجاورا الى اوطاقچی دامی ر منه الى يدى گوز

- (۵) وجوبا بشاه بلاغی ترزنکوت و سرحد کوک تپه ومنحدر الی گلین خانملوخانه خاچین از قرقاء قوزای منحدرا الی باغ بولچی بالای باغ نوسی
- (۶) واز انجای کدری میرود الی دست ناماز سویی و الیچی شیخلار و تمامی ششدانک قریه
- (۷) قراداغلو من محل جوانشیر محدوده شرقیا بنهر تلک و غربیا بنهر سیصولان و جنوبیا بیان خندق سیصولان واز انجا منحدرا الی سکی و کبر وایلدروم
- (۸) اوچان شملا براهی که سهله آباد میرود و از داشلو کچید مخدار الی چار شیخ بابا و منتهیا الی نهر تلک و تمامی ششدانک قریه ایو او غلی من محل کبیر لومحدوده شرقیا بدر خت پیر سقیف و غربیا بقاپیرنا از بالای اسیاب حاجی لازم منحدرا الی نهر او غولیلیکین و از انجا
- (۹) بیاع الله واز انجایه بیشه قارقلو واز انجایه تل شوملو کوچک واز انجا بدرجت کرشها و از انجا الى کرکه ز درجت سقز پیر و شملا مرس اسیاب حاجی لازم منحدرا بجاکه ارس خان بکادر
- (۱۰) واز انجا الى دنهه باغ و از انجا بنهر الی قشقلاق ایو او غلی واز انجا میابد از طرف نهر جای زرعت ایو او غلی است و از انجا کرکه واز انجا یاستی بولوم و از انجا الى
- (۱۱) درخت سقیز پیر و تمامی ملک و باغات زمن داروغلو محدوده شرقیا به نهر جیریلو و غربیا بشارع عام که میرود از مقبره قرا اجاجی الى داشلو تپه و جنوبیا بیاع کریم آقا و شملا
- (۱۲) از داشلو تپه منحدرا الی نهر مذکور و تمامی یکقطنه باغ مشجريه مکرمه واقعه در قریه شالو محدوده شرقیا بیاع میرزا علی بیک و کنجه‌یی عائشور شلل و غربیا بیاع مرحوم ولد دلک
- (۱۳) و امامقلى ولد الله قلی و جنوبیا بیاع بزرگ و شملا بیاع حسن آقا ابن سلیمان خان و باقی موقوفات مسجد در رضمن و قفنانه اصل و کتابچه های ان
- (۱۴) بتفصیل و شروط مرقوم اشت که متولیها و مومنین ولايت بمالا حظه أنها عمل نمایند الواقعه کنیز نیازمند حضرت زهرا باتوی بیهمتا جناب مستحبات
- (۱۵) اصالت و جلالت نصاب سعادت و شرافت اکتساب حقائق و دقایق ادب یکاھنے گو هر درج ابھت و جلال حضرت مریم سیرت اسیه اسوت خدیجه طینت بتلپیس عصر سرکار
- (۱۶) گو هر أغاصیبیه خان خانان سعید فردوس مکان ابر احیم خیل جانشیر تائب الدعا من عموم المومنین ولاسپما من العلماء الذارکین الواریین
- (۱۷) الی قلعه الشوشی هر کن بموقوفات مزبوره دسمت ظلم دراز کند الهی بلعنت ابدی خدا و اولیائی ۱۲۸۲ ذاکر قفار اید على لعنت الله على القرم الظالمین تحریرا في غره شهر

Kitabənin tərcüməsi belədir: "Ürəkləri bilən Odur (Allah). Şuşa qalasındaki Gövhəriyyə iki mədrəsə və iki məscidinin (İki məscid - Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidləri nəzərdə tutulur) vəqfləri aşağıdakılardır: Aşağı məscidin (Aşağı Gövhər ağa məscidi) cənub tərəfində olan bir qatardan ibarət bütün 11 ədəd müəyyən dükənlərdir ki, bir tətəfdən məscidin həyətinə bitişir və digər tərəfdən qapan (tərəzi) meydanına qədər uzanır. Cavanşir mahalından Maqsudlu kəndinin bütün altındakı, qərb-dən hündüru quzey kəndləri, şərqdən Gəlin xanımlıya və Quzanlıya, bir tətəfdən Kudri Yüzbaşılıya və oradan da Ağ kəhrizin yuxarısından Otaqçı damına çatır və oradan Yeddi gözə qədər və cənubdan Tərnakut Şah bulağına və Goy təpə (kəndi) sərhədinə və Gəlin xanımlıya doğru üzü aşağıya, şimaldan Xaçın çayına kimi quzey kəndlərindən Tusi bağının yuxarısında olan Yolçu bağına kimi və o Kudri yerindən dəstənamaz suyunu və Elçi Şix-



lara kimi çatır. Cavanşir mahalindən Qaradağlı kəndinin bütün altındakı, hüdudu şərqdən Tələk çayına, qərbdən Soysulan çayına və cənubdan Soysulan xəndəyinin ortasına kimi və oradan üzü aşağı Səkki, Köbər və İdrim Uçan, şimaldan Səhlabada gedən yolla və Daşlı Keçiddən üzü aşağı Şix Baba çinarına kimi və nəhayət, Tələk çayına qədər uzanır. Kəbirli mahalindən Evoğlu kəndinin bütün altındakı, hüdudu şərqindən Saqqız ağacı Pirinə, qərbdən Qayrnaya? Hacı Lazım dəyirmanının başından üzü aşağı Oğulboynu çayına kimi və oradan Lələ bağına və oradan Qarqarlı meşəsinə və oradan Kiçik Şumlu təpəsinə və oradan Gürşənəha ağacına, oradan Küra (کور) və Saqqız ağacı pirinə kimi və şimaldan yuxarısı Hacı Lazımın dəyirmanına və üzü aşağı Ərəs xanın əkdiyi yerə qədər və oradan bağ ağzına və oradan Evoğlu qışlağına qədər, çaydan və Evoğlu əkin yerinə qədər gəlir və oradan Küra və oradan Yasti yolum və oradan Saqqız ağacına qədərdir və Daruqlu torpağının bütün mülk və bağları məhdudur, şərqdən

Xidirlı çayı ilə, qərbdən Qara ağacı məqbərəsindən Daşlı təpəyə gedən ümumi yol ilə, cənubdan Kərim ağanın bağlı ilə və şimaldan Daşlı təpədən üzüaşağı qeyd olunan çaya (Xidirlı çayı) qədər. Şərqdən Mirzə Əli bəy və Şelli Məşədi Aşurun bağlı ilə, qərbdən Dəllək oğlu Məhərrəmin və Allahqu lu oğlu İmanqulunun bağlı ilə, cənubdan Büyük yol ilə, şimaldan Süleyman xan oğlu Həsən ağanın bağlı ilə məhdud olan Şelli kəndindəki bir parça meyva və üzüm bağlı bütünlüklə iki məscidin vəqfinə daxildir. İki məscidin mövqafatının qalan hissəsi vəqfnamənin əslində və onun kitabçalarında ətraflı surətdə şərtlərlə yazılmışdır ki, vilayətin möiminləri və mütəvvilliləri onların (şartlıların) yerinə yetirilməsinə əməl etsinlər. Cənnət məkanlı xanlar xanı Cavanşir İbrahim Xəlil xanın qızı həzərət Zəhranın möhtac kənizi, misilsiz xanım, böyük əsilli və yüksək nəsibili, səadətli və şərafətli, dəqiq və həqiqət adətli, yüksəklik və böyüklüğün xəzinəsinin yeganə Gövhəri, həz-

rəti Məryəm xasiyyətli, Asiya rəftarlı, Xədicə tinətli, əsrin Bilqəysi sərkər cənab Gövhər ağa bütün minnətlərdən xüsusi ilə Şuşa şəhərindəki, qeyd olunmuş möminlərdən dua tələb edir. Hər kim qeyd olunan mövqufata zülm əlini uzatsa, Allahın və Allah övliyalarının əbədi lənətinə tutulsun. Zalim tayfaya Allahın lənəti olsun... ayının əvvəlində yazıldı 1282”.

Məscidin daxilində giriş qapısının sol tərəfində iri daş lövhədə birinci daş lövhə kimi kənaroləri islimi nəbatı ornametləri ilə tam naxışlanmış farsdilli yazıda gəlirin haraya və kimlərə xərcləndiyi haqqında mətni həkkak eyni ölçüdə (1m.60 sm.x70 sm) və 17 haşıyəyə yerləşdirmişdir:

- هو الواقف على السرار ..... مصرف كننده موفدان مسجدين و مدرستين گو هريه او لا متوليها (١)
- (٢) مداخل و اماكن موقوفه هر ساله ثلاثاً قسمت کرده يکلث اترا سال بسال نفدا بسپارند که هميشه در معامله شرعيه و برای مسجدين
- (٣) مدرستين تتخواه باشد و اين طريقه را مدنى مستمر نمایند که انشالله بقدر كفايت تعمير كل مسجدين و مدرستين تتخواه موجود و فراهم باشد که خانگىرده در صورت انهدام
- (٤) مسجدين و مدرستين بالكليه متوليهها متو انذ مددعا تعمير نمایند و بعد از اكمال وجه مزبور همین ثلث را نيز در مصارف آتىه بمصرف برسانند و در صرف دو ثلث باقى اول متوليهها جرج
- (٥) تعمير و مرمت کاري حاليه استقباليه مسجدين و مدرستين را مقنم دارندو بعد و جه روشناني مسجدين و حرات مدرستين را شهبا بقدر اقتضائي وقت وجه زغال حجرت مدرستين
- (٦) در زستان و اوخر خريف و مواجب دو نفر مونذ و دو نفر خادم مسجدين و مدرستين و مواجب دو نفر خادم مسجدين و مدرستين و مو اجب دو نفر مدرس مدرستين و حق السعى دو نفر کارگزار از جمله که متوليهها هميشه در فيصل
- (٧) دادن امورات املاک زحمت ميکشند حرج تعويه جناب سيد الشهداء در دهه عاشورا در مسجدين و صحن انها بقدر اقتضائي وقت که متوليهها صلاح بدانند و هكذا ر يوم تاسوعا آب قند در مساجد صرف نمایند
- (٨) و در ايام محرم الحرام و رمان المبارك مبلغی مصرف ارباب استحقاق نموده هرقدري که متولي بقدر اقتضائي وقت صلاح ميدانند و اقهرا منابر مسجد بدعاي خير ياد نمایند و خرج افطار هفتاد
- (٩) نفر مستحق در شب احيای مبارك رمضان در صحن مسجدين و خرج بخور و سوخت احیای کنند کان سه شب در مسجدين و خرج افطار بيسىت نفر قارى در رسى روزه رمضان
- (١٠) در مسجدين که ليل و نهار اتلاف قران نمایند جانکه درسى روزه ماه رمضان صد جلد کلام الله خوانده و ختم شود پنچاه جلد برای خود و اقهه بيسىت جلد برو الدين و بيسىت جلد بربر ادران و خواهان و ده جلد ديگر
- (١١) بر سايير امواء اقارب بدان قرار که هر يك نام بنام در وقتفname مرقومست و اكتر ختمهارا در شب احيا در مسجدين باتمام رسانند و در نيمه روز شعبان غربا و طلابرا در صحن مسجدين بقارى که وقت اقتضا كند و متولى صلاح
- (١٢) ميدان اطعام يكتنند و در هر عيد اضحى ده راين کوشند در حيات مسجدين قربة الى الله ذبح نموده بارباب استحقاق تقسيم سازند و واقفه و ارحام اورا بدعاي خير ياد کنند و در جنب يكي او مساجد يكتاب
- (١٣) مريض خانه که موسم بدار الشفاء باشدجهت مرضاي غربا که جاي مامن نداشته باشند از همان مداخلات تعمير نمل يند و خرج مصارف آن را نيز از قبيل حق معالجه و دو او برسختار تجييز اموات
- (١٤) آتها چنانکه تفصيل اين همه مصارف در وقتفname مرقوم شده است مصروف دارند بعد از اينها هرچه

از مداخل بماند متولیها دو قسمت کرده یک قسمت آنرا نیز بدست امینی پسوار ند که همیشه

<sup>۱۵</sup>) در معامله و تراوید باشد که اگر احیاناً سالی از موقوفات مداخل نیاید و پاکساز گند و یا مسجدین و مدرستین زیاده از هرساله محتاج پمرمت و تعمیر باشند از همین و جه اندو خته ثانی به مضارف مذبور هیروسانند

<sup>۱۶)</sup> و قسمت دیگار را سال کتب علوم شرعیه و مقدمات گرفته بعنوان وقف داخل کتابخانه مدرستین تمایند موافق شروع طیکه در وقفname کتب مسطور است فن بدله بعد ماسمعه فائماً [اثمه] علی [الدين]

<sup>۱۷)</sup> بید لونه سیعلم الذين ظلموا ای منقلب ینقلبون الواقعه کمینه کنیز حضرت ز هرا بانوی بیهمتا سرکار گوهر آغا صبیه خان خانم سعید ابراهیم خان جوانشیر اللهم اغفر لی و لوالدی و للمومنین يوم [یقون الحسن ۱۲۸۲]

İkinci vəqfnamənin tərcüməsi belədir: "...sirləri bilən Odur (Allah).

Gövhəriyyənin iki məscid və iki mədrəsəsinin mövqafatının xərcləyən mütəvəllilər vəqf gəlirinin hər il üç yerə bölsünlər. Ücdən bir hissəsinin şəriət qaydalarla əsasən müamilələr vasitəsi ilə hər iki məscid və mədrəsə üçün tənhax düzəltsinlər və bu qaydanı müəyyən müddət davam etdirsinlər ki, İnşallah məscid və mədrəsələrin təmirinə bütünlükə kifayət edəcək məbləğ hazır olsun. Allah eləməmiş məscidlər və mədrəsələr xarab olsa mütəvəllilər onları (bu pulla) yenidən təmir etdirsinlər. Həmin üçdə bir hissəni gələcəkdə xərcləsinlər. Mütəvəllilər qalan iki hissəni (aşağıda göstərilən surətdə) xərclərkən, məscid və mədrəsələrin hal-hazırkı və gələcəkdəki təmirini birinci dərəcəli iş kimi nəzərdə tutsunlar. Sonra isə gecələr məscid və mədrəsələrin hücrələrinin işığını, qış və payız fəsillərində isə kömür pulu, məscid və mədrəsələrin iki nəfər işçisinin və iki nəfər azançısının məvacibini, mədrəsələrin iki nəfər müəlliminin məvacibi, məscidin işlərini idarə rdən iki işçi, o cümlədən zəhmətçəkən mütəvəllilərin zəhmət haqqı ödənilsin. Aşuranın on günlüyündə cənab seyidi-şühədanın (İmam Hüseynin) təziyəsinin xərci ödənilsin. Vaxtin tələbinə görə, mütəvəllilər lazımlı bilsələr, eləcə də tasua (məhərrəm ayının 9) günündə məscidlərdə və həyətlərində şərbət paylansın məhərrəm və ramazan aylarında vaxtin tələbi və mütəvəllilərin məsləhətinə görə ehtiyacı olanlara müəyyən miqdarda pul paylansın. Məscidlərin mənbərlərində vəqf sahibəsini xeyir-dua ilə yad etdirməkdən ötrü bir məbləğ xərclənsin. 70 nəfər müstəhəqqə mübarək ramazan ayının əhya gecəsində məscidlərin həyətində iftar verilsin. Mübarək ramazan ayında üç gün əhyani məscidlərdə əhya tutanların yanacaq və buxur xərcini ödəsinlər. Ramazan ayında məsciddə otuz gün gecə-gündüz iyirmi nəfər Quran oxuyanın haqqını pulla ödəsinlər. Belə ki, ramazan ayının otuz gündündə Allahın yüz cild kələmini oxuyub əlli cild vəqifənin

özü üçün, iyirmi cild ata-anası, iyirmi cild bacı və qardaşları üçün, on cild qohum-qardaşları üçün, hamə adbəad vəqfinamədə qeyd olunduğu kimi, Quran tapşırılsın. Quran tapşırma işi əsasən əhya günlərində məsciddə başa çatdırılsın. Şəban ayının on beşinci günü tullab və qəribləri məsciddə, mütəvəllilərin məsləhətinə və vaxtin tələbinə görə yedirtsinlər. Və hər Qurban bayranında məscidlərin həyatində on qoyun kəsib ehtiyacı olanlara paylayıb vaqifə və onun silsiləsini xeyir-dua ilə seyr etsinlər məscidlərin birinin yanında yeri-yurdu olmayan qərib xəstələr üçün Darülsəfa adlı xəstəxana açıb həmən galirdən təmir etsinlər və onun xərcləri: müalicə, dərman, pərəstarlıq və və ölənlərin dəfn haqqı vəqfnamədə göstərildiyi kimi təmin edilsin. Qeyd olunanlardan sonra artıq qalan goliri mütəvəllilər iki yerə bölüb, bir hissəsini əmin adama tapşırınlar ki, o pul həmişə müamilədə və artmaqda olsun ki, əgər işdir bir il vəqflərin goliri olmasa və ya az olsa və yaxud da məscid və mədrəsələrin hər ildəkindən artıq təmirə ehtiyacı olsa, həmin ikinci toplanmış pulu onların təmir və abadlığına sərf etsinlər. Və qalan hissədən ilbəil şəriət və müqəddəmat elmlərinə aid kitab alıb mədrəsələrin kitabxanalarına vəqf adı ilə, vəqfnamədə qeyd olunmuş şərtlər əsasında daxil etsinlər. Əgər bir adam bunu eşidəndən sonra dəyişsə, xəbəri yoxdur ki, onu dəyişənlərin günahı nədən ibarətdir. Onlar bilməlidirlər ki, zülmkarlar hansı axırətə qayıdaqlar. Xanlar xani xoşbəxt İbrahim Xan Cavanşirin qızı vaqifə, həzrəti Zəhranın ən alçaq kənizi, misilsiz xanım sərkər Gövhər ağa - ey Allah, haqq-hesab gündündə məni və valideynlərimi bağışla 1282=miladi 1865/66-ci il".

Məscidə aid kitabələri təhlil edərkən, hicri ili ilə həkk olunmuş fərqli tarixlərlə raştlaşıraq:

1. ۱۲۰۲ - h. 1202=m.1787/88-ci il - məscidinin şimal fasadındakı iki sətirlik birinci kitabədə tarix;
2. ۱۲۸۲ - h.1282 =m.1865/66-ci il – məscidin daxilindəki vəqfnamə həkk olunan ikinci lövhədə tarix;
3. ۱۳۰۱ -h. 1301=m. 1883/84 – məscidin qarşısındaki arakəsmənin üzərində medalyonun işərisindəki kitabədə memarın ismi ilə yanaşı həkk olunmuş tarixi;
4. ۱۳۰۲ - h. 1302=m. 1884/5 -ci il - məscidin əsas fasadında iki sətirlik ikinci kitabədə tarix;

Məscidin şimal fasadındaki gözəl nəstəliq xəttilə iki sətirlilik yazıdakı birinci tarix (h. 1202) ilə əsas fasaddakı ikinci tarix (h.1302) arasında 100 ill fərq görürük. Lakin M.Nemətin 1961-ci ildə məsciddə apardığı epiqarif tədqiqatında məscidin şimal fasadındaki kitabənin tarixinin hicri ili ilə 1302-ci il yazsa da, aşağıda qeyd edir ki, bu tarix hal-hazırda ۱۳۰۲-1302 şəkilində oxunur. Lakin xəttinə görə onu qeyd olunan digər kitabələrin yازıldığı dövrə aid etmək lazımdır” (Nemətova, 1961, s.57). 2011-ci ildə nəşr etdiyi əsərində isə məscidin şimal fasadındaki yazıda tarixi H. ۱۲۰۲=1202 il kimi yazmışdır (Nemət, 2011, s.155).

Bu tarixlərin fərqini araşdırarkən, belə bir mülahizə ortaya çıxır ki, Gövhər Ağanın kitabəyə əsasən vəqfnaməsində iki məscid və iki mədrəsənin (Yuxarı və Aşağı Gövhər ağa məscidləri və tərkibindəki mədrəsələr) əmlakından gələn mədaxıl və məxaric xərcləri öncədən hesablanmış və əlyazma formasında yazıldıqdan sonra, onun göstərişi ilə daş lövhədəki kitabədə həmin il - ۱۲۸۲ - h.1282=m.1865/66- il qalmaq şərti ilə həkkak tərəfindən fars dilində yazılmış əlyazmadan köçürülmüşdür.

Məscidə aid üçüncü tarix ۱۳۰۱ - h. 1301=m. 1883/84-ci ildə abidənin qarşısında inşa onunan fəvvarələrin memarı Kərbəlayi Səfixan Qarabağının məscidin əsas fasadından bir il öncə işinin sona yetməsini kitabədə tarixi ilə qeyd etmişdir. Məscidə aid dördüncü tarix isə - ۱۳۰۴ - h. 1302=m. 1884/5 -ci il abidənin şimal və əsas fasadında həkk olunmuş kitabələrlə eynidir. Bir il öncə məscidin həyətində sona çatan işlər ilə bərabər məscidin təmir və tikintisi bir ildən sonra sona yetməsi bu tarixlər ilə təsdiqlənir. Azərbaycanın iqtisadi sosial həyatında bidiyimiz kimi Sovet İttifaqının yaranmasına qədər dini, ictimai və görkəmli şəxslər tərəfindən mülklərindən və mallarından vəqf etmiş və bu vəqflərdən galən galırları ictimai məkanlara (məscid, mədrəsə, xəstəxana və s.) və yerli az təminatlı xalqına yardım etmişlər. Lakin 1920-ci ildən sonra Azərbaycan ərazisində Sovet hakimiyəti qurulduqdan sonra bütün vəqflər istismar olundu.

## Karvansaray kitabələri

Məşədixanım Nemətin əsərində bəhs etdiyi Şuşa şəhərindəki “Cümə məscidi”nın (Yuxarı Gövhər ağa) kitabələrindən sonra, həmin məscidlə üz-üzə duran, bu gün erməni işgalindən ziyan çəkmiş iki mərtəbəli karvansaraydır.



“Qarabağnamə” əsərində karvansaray haqqında qeyd olunur: “...Əvvəl bir qitə karvansaray aşağı bazarda Uğurlu bəy təmir edib. Elə ki, yavaş-yavaş yuxarılar abad olub aşağı təraf zaye olub o yerlərdə olan dükan və karvansaray xarab olublar. Sonra bir karvansaray Hacı Əmiraslan bəy təmir edib. Və bunun oğlu yox idi, iki nəfər qızları qalmışdır. Qızlarının biri mərhum





Hacı Seyid Əhmədəğada imiş. Və birisi Mirzə Qasimda idi. Yetişdi bunlara və bunlar bir müddətən sonra satdırılar Məşhədi Hüseyn Mirsəyaf oğluna. Buranı söküb təzə təmir edib” (Qarabağnamələr 2006, 41).

Şuşa səfəri müddətində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yerli əhəməyyətli memarlıq abidələri sırasında Şuşa şəhərinin inventar nömrəsi 346 olan iki mərtəbəli XVIII əsrə aid karvansaray binasının tağlı qapısının üst hissəsinə yerləşdirilmiş daş lövhələr üzərində həkk olunan dörd ədəd kitabənin estampları tərəfimizdən çıxarıldı, ölçüləri götürürlərək bədii və epiqrafik təsvirləri tərəfimizdən qeydiyyat alındı.

Karvansaray iki mərtəbəli olub, birinci mərtəbəsi geniş zaldan və ikinci mərtəbədə məscid və köməkçi otaqlardan ibarətdir. Karvansarayın pəncərə və qapı aşırımını örtən aypara şəkilli tağbəndlərin yuxarı hissəsində yerləşdirilmiş bir neçə daş kitabə xüsusi zövqlə işlənmişdir. Gözel süls xəttlə ərəb və fars dilində yazılmış dörd ədəd kitabənin birincisi “Mərhəmətli, Rəhimli Allahın adı ilə” kələmi ilə başlayır və “Məşhədi Mir Səyafin oğlu çox hörmətli Məşhədi Hüseyn aşağıda qeyd olunan dükanları vaqifin (vəqf edən şəxs) özünün təmir etdirdiyi Əqsa məscidi adlanan məscidə şəri olaraq vəqf etdi. Əvvala böyük meydanın qərb tərəfindəki bir dəst karvansaray bütünlükə və orada, ona birləşmiş və əlavə olan içəridəki hücrələrlə birlikdə aşağı və yuxarı mərtəbələrdəki



əlli bir dükan” vəqfnamə həkk olunmuşdur. Tarixi karvansaray binasının tağlı qapısının üzərində sonuncu dördüncü daş kitabə ərab dilində Qurani-Kərimin Bəqərə surəsindən 177-ci ayə və H.1306=M.1888/89-cu il yazılmışdır (Həymat 2011, 198-201).

Məşədi Hüseyin Mir Səyyaf oğlunun inşa etdiyi kitabəli karvansaray Yuxarı Gövhər ağa məscidin qarşısında iki mərtəbəli olub, birinci mərtəbəsi geniş zaldan və ikinci mərtəbə isə məscid və köməkçi otaqlardan ibarətdir. Karvansarayın pəncərə və qapı açırını örtən aypara şəkilli tağbəndlərin yuxarı hissəsində yerləşdirilmiş bir neçə daş kitabə xüsusi zövqlə işlənmişdir. XVIII əsrə inşa olunan iki mərtəbəli karvansarayının tağlı qapısının üzərində xüsusi hörülülmüş tağlı hissəyə yerləşdirilmiş daş lövhədə I kitabə kənarı sadə yonulmuş dördgüşəli haşıyədə (ölçüsü: 78x63 sm) gözəl süls xəttlə fars dilində vəqifnamə həkk olunmuşdur:

### I KİTABƏ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ وَقَفْ مَا وَدَ شُرْعِي نَمُودْ جَنَابْ مَسْطَابْ مَشْهَدِي  
حسینْ بْنْ مَشْهَدِي مِيرْ سِیافْ امَالَکْ دُوكَاکِینَهْ درْذِلْ تَرَافِیْمْ يَا فَتَهْ بِمَسْجِدِیْه  
خُودْ وَاقْفْ تَعْمِیرْ نَمُودْهْ وَ انْزَرْ مَسْجِدْ اَقْصِيْ مَسْتَنْیِ کَرْدَهْ اَنْدَ اوْلَا تَامْ وَ  
هَمْكِیْ يَكْسَتْ كَارْ وَانْسَرْ اَیْ کَهْ وَ اَقْعَ اَسْتَدْ درْ مَغْرِبِيْ مَیدَانْ بَزْرَكْ  
معْ تَوَابَعْ وَلَوَاحَقْ وَ مَضَافَاتْ وَ حَجَرَاتِیْه درْ انْدَرُونْ كَارْ وَ انْسَرْ اَسْتَدْ



## II KİTABƏ

Karvansarayının tağlı qapısının üzərində digər II daş lövhə I kitabənin sağ tərəfinə (ölçüsü: 75x65 sm) yerləşdirilmişdir. Daşın üzərində gözəl süls xəttlə fars dilində yazılın kitabə mətinə əsasən I kitabənin davamıdır:

تحتای و فوqانی متنضم بے پنچاھ و بکاب دکائیکه در بیرون کاروانسرا است  
از طرف شمال چهار باب علاوه در سریباراز طرف کیسای  
روس نصف پانزده باب دکائیکه باقراء ولد حاجی  
صادق مشاهیر کت دارند و نصف سه باب دکان شمالي قصباخانه  
بشر اكتى قزاي مذكور همین کاروانسرا و دکائیکه مشخص گردید  
بالکلیه واقف مذکور وقف صحیح شر عی نموده بمسجد اقصای خوشان

## III KİTABƏ

Karvansarayının tağlı qapısının üzərində digər daş kitabələrdən həcmi-nin böyüküyü ilə seçilən III kitabədir. I kitabənin alt hissəsində iri həcimli dördkünc lövhənin (ölçüsü: 153x70 sm) üzərində gözəl süls xəttlə fars dilində həkk olunan kitabə mətinə əsasən II kitabənin davamıdır:



و دستور العمل مخارج و قوانین ان متولیها مداخلاً تیکه از املاک جمع خواهد کشته انرا سه قسم باید نمود ثلث اول می باید که همه اوقاف در تزايد در معامله شرعی باشد که اگر خدا نکرده مسجد اقصای حسنه منهدم شود ازان نقد اندوخته تجدید توان نمود دوثلث اخرا مضارف نمایند بقراریکه در هر یکسال مواجب متولی موقوفات ا) یکصد مناطق بعد متولیها در هر سال به ملاني که در مسجد حسنیه هر روز نماز جماعت خواهد کزارد وظیفه قرار دهند بنجاء مناطق بیکفر موذن و بیک نفر مجاور هریک را در سالی چهل مناطق و بیک نفر روضه خوان بیست و پنج مناطق و در هر ساه محرم بپرس حله بنج بو نفت سیاه و سه مناطق و در هر سال بیک نفر زوار بیاده از بازدید تا بیست مناطق و امواتیکه از اهل استحقاق باشد از غرباً و غیره تجدید و تدفین نمایند و در وقت کرانی بفقر ای شهر از سیصد مناطق تا بانصد مناطق ارد و یا کنم و یا نان قسمت نمایند و چهار نفر عیال و اقرایا بدھند در هر سال بانصد وسی مناطق نسلا بعد نسل بقرار قسط و خرج تجهیز و تکفین و فرایضات و اوقaf را بانصد مناطق و برای حج بلد واقف از بانصد تا هفت صد مناطق واداء دیوان و اوقaf از موقوفات بعد از انتقال هر قدر که باشد و در شب جمعه هر هفته سه مناطق [بسی فقرای شهر و مجاراج]

Tarixi karvansaray binasının tağlı qapısının üzerinde sonuncu IV daş kitabə (ölçüsü: 77x61 sm) I və III iri həcmili daş lövhənin sol tərəfində dördkünc daşın üzərində yerləşdirilmişdir. Gözəl səls xəttlə fars dilində III kitabənin davamı və ərəb dilində isə Qurani Kərimin əl-Bəqərə surəsindən 177-ci aya (II/177) və hicri təqvimi ilə tarix yazılmışdır:

#### IV KİTABƏ

مخارج تکیه دهه اول محرم در هر سال بقرار وقفنامه و در روز جمعه هر هفته تکیه نمایند و جون از متولیها برای اب اوردن و بیل زدن بصلاح جماعت و نذر حیرى و دسته عرب وقا

قاسی او طاقی هر یکرا سه مناطق هشت کرونکه قند و تولیة اموات موقوفات در خود واقف مدام تحيات و مداخله جماعت قرابغ بامود موقوفان و مواطنی ایمان فمن بدلہ بعد ما سمعه فانما ائمه



على الدين بيدلون و صيف شرعية جاري  
كردين وقا و صبحا و شرعا حرره على ولد حاجي عباس سنة ١٣٠٢

Tərcüməsi: Mərhəmətli rəhimli Allahın adı ilə. Məşhədi Mir Səyyafın oğlu çox hörmətli Məşhədi Hüseyin aşağıda qeyd olunan dükanları vaqifin (vəqf edən şəxs) özünün təmir etdirdiyi Əqsa məscidi adlanan məscidə şərii olaraq vəqf etdi. Əvvəla böyük meydanın qərb tətəfindəki bir dəst karvansaray bütünlükə və orada, ona birləşmiş və əlavə olan içəridəki hürçələrlə birlikdə aşağı və yuxarı mərtəbələrdəki əlli bir dükan.

Karvansarayının xaricində olan dükanlar: Şimal tərəfdə dörd dükan; əlavə rus kilsəsi tərafda, bazar başındaki Hacı Sadiq oğlu Qara ilə şərık olan on beş dükanın yarısı; qəssabxananın şimalindəki yuxarıda qeyd olunan Qara ilə müştərək üç dükanın yarısını və yuxarıda adı çəkilən Karvansaray və dükanları bütünlükə qeyd olunan vaqif öz “Əqsa məscidinə” vəqfi-səhihe şərii etdi. Vəqf əmlakını idarə edən mütəvəllilər mədaxili aşağıdakı qayda ilə xərcləməlidirlər.

Əmlakdan toplanan mədaxili üç hissəyə bölmək lazımdır; Əvvəlcə üçdə biri həmişə gərək, şəriət qanununa əsasən artmaqdə olsun ki, əyər Allah eləməmiş “Hüsniyyə Aqsa Məscidi” xarab olsa o artmaqdə olan puldan məscidi təmir edib, təzələmək mümkün olsun və axırıncı iki hissəni /aşqıdakı qayda ilə / xərcləsinlər;

Vəqf əmlakı mütəvəllilərinin illik məvacibi 100 manat olsun. Sonra mütəvəllilər “Hüsniyə Məscidində” hər gün camaat namazı qılacaq bir mollaya ildə əlli manat vəzifə haqqı müəyyənləşdirsinlər. Bir nəfər müezzinin və bir nəfər mücavirin hərəsina ildə qırx manat, bir nəfər rövzəxana iyirmi beş manat və hər məhərrəm ayında hər məhələyyə beş pud qara neft, üç mamat nəqd (pul) və ildə üç nəfər piyada zəvvərə yüz əlli beş manatdan iki yüz manata qədər (pul) verilsin. Qərib və kasiblərin cənazələrini dəfn etsinlər və bahalıq zamanı şəhər kasiblərinə üç yüz manatdan beş yüz manata qədər un, buğda və yaxud çörək (pulu) paylaşınlar. Vaqifin dörd nəfər ailəsinə nəsilbə-nəsil ildə hissə-hissə beş yüz otuz manat verilsin. Vaqifin dəfn mərasiminə lazım olan xərclər beş yüz verilsin.

Vaqifin (vəqf edən şəxs) Məkkə ziyarətinən beş yüz manatdan yeddi yüz manata qədər pul ayrılsın. Vaqifin vəfatindən sonra onun borcları nə qədərdirsə ödənilsin və hər həftə cümə axşamı şəhərin otuz kasibinə üç manat verilsin. Vəqfnamənin qararına görə hər il məhərrəm ayının birinci ongünüün təkyəsinin xərci (ödənilsin) və hər həftənin cümə günü təkyə qurulsun. Mütəvəllilərə, məscidə su gətirmək, körpü salmaq xərcini, camaatin məsləhətilə müəyyənləşdirmək icazəsi verilsin. Heydəri nəzri, Qasım otağı və ərəb dəstəsinin hərəsində üç manat pul, səkkiz girvəngə qənd verilsin. Qarabağ əhalisi vaqifin zamanında əyər lazım gələrsə, mövqufat işlərinin idarəsinə nəzarət və dəxalət edə bilərlər. Kim onu eşidəndən sonra dəyişsə, ancaq onu dəyişənlər günaha batacaqlar. Hacı Abbasın oğlu onu 1306-cı ildə yazdı”. H.1306=M.1888/89-cu il (Heyəmar 2011 198-201).

Kitabələrin alt hissəsində kiçik daş lövhələr üzərində həndəsi və nəbatı naxışlar mövcuddur. Tağlı giriş qapılarının üst kəmərində yarpaq təsvirli naxışlardan bir hissə qalmışdır. Erməni işğal zamanında tarixi memarlıq abidəsi olan karavansaray restoran kimi fəaliyyət göstərmiş, hətta ermənilərin xəmir qarışdırılan aparatları, çırlımış un cuvalları və rəflər belə qalmışının şahidi olduq.

## Şuşa şəhərinin kitabəli mülkləri

Qeyd etmək lazımdır ki, səfər zamanı Şuşa şəhərindəki mülk və malikanələr üzərində ərəb qrafikasının nəsx, nəstəliq və süls xətt nümunələri ilə yazılın ərəb-farsdilli kitabələr ilə rastlaşıq. Əfsuslar olsun ki, XVIII əsrдə



inşa olunan yerli memarlıq xüsusiyyətləri ilə seçilən evlərin əksəriyyəti yarı ucuq vəziyyətdədir. Hələ məşhur rus batal rəssamı V.Vereşşagin (1842-1904) Şuşa şəhərindəki malikanələri görəndən sonra öz təssürütini belə ifadə etmişdir: "Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işqənləndirilir. Qayalqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tırıldırın düzəldilmişdir". Lakin, əfsuslar olsun ki, bir zamanlar rəssamın təsvir etdiyi Şuşanın yüksək səviyyeli sakinlərinin tikidirdiyi evlər erməni işğalı zamanını top-tüfəng ilə dağıdılmış və bəzi kitabələr silinmişdir. Belə mülklərdən biri, inventarı 5151 sayılı XVIII əsr aid Seyidli məscidiinin yanındaki iki mərtəbəli dağıdılmış binanın üzərində bir ədəd kalliqrafik yazılı kitabə (ölçüsü: 31 x33 sm.) tədqiqata cəlb olundu. Evin sağ tərəfindəki tağlı qapının yan tərəfində, üstü açıq yaşıl rəngə boyanmış, yazının kənarları səkkizgüzəli haşiyədə nəstəliq xəttlə, fars dilində sahibinin adı və tarix yazılmış daş lövhə yerləşdirilmişdir.

صاحب خانه

..... مرحوم

تاریخ الصفر في سنہ ۱۳۰۵

Kitabənin tərcüməsi: "Evin sahibi... mərhum ..... tarix səfər 1305-ci ildə". H.q. 1305=m.19 oktyabr 1887-ci il.

Bildiyimiz kimi, Şuşa şəhəri məhəllələri ilə məşhurdur. Belə məhəllələrdən bir də Cuxur məhəlləsidir. Məhəllə şəhərin ən aşağı hissəsində yerləşdiyinə görə, belə adlandırılmışdır. Məhəllədə Azərbaycanın məşhur xanəndəsi Bülbülün bir mərtəbəli, iki otaq və eyvandan ibarət olan ev-muzeyi bu məhəllədə yerləşir. Hazırda Şuşada yeni bərpadan sonra tək



fəaliyyətdə olan muzey “Bülbülün Ev-Muzeyi”dir.

Şuşanın tarixi, maddi-mədəniyyət və memarlıq abidələri kimi Bülbülün evi də erməni vandallarının müdaxiləsinə məruz qalmışdır. Əsil adı Murtuza Məşədi Rza oğlu Məmmədov- Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olmuş və 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir. Dahi müğəninin məzarı hazırda Birinci Fəxri Xiyabanda yerləşir.

Azərbaycan məşhur opera müğənnisi, professor, SSRİ xalq artisti Bülbül bu evdə anadan olmuş və böyümüş, ilk dəfə musiqi aləminə burada qədəm qoymuş, məşhur xanəndənin ev –muzeyi erməni vandalizminə məruz qalaraq , ekspozisiyada olan bütün materiallar talan edilmişdir. Erməni işğalı dövründə ev ciddi ziyan çəksədə, Şuşa azad edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Bülbülün ev-muzeyində əslasi təmir-bərpa işləri aparılır və 2021-ci il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı başa çatan muzeyi cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bülbülün ev-muzeyinin açılışında iştirak etmişlər.

Xatırladaq ki, Şuşa şəhərinin ermənilər tərəfindən işgal olunması nəticəsində çoxsaylı muzeylər kimi Bülbülün də ev- muzeyindən 6 mindən artıq eksponat məhv edilmiş və daşınması mümkün olanlar Ermənistana aparılmışdır. Ən ürəkləri ağrından hadisə isə erməni vəhşiləri tərəfindən Bülbülün güllələnmiş büstü idi ki, 28 ildən artıq Azərbaycan Milli İncəsənət Muzeyinin həyatındə onunla yanaşı xan qızı Natəvanın və dahi Üzeyir Ha-



cibəyovun büstləri də yerləşdirilmişdir. Müzəffər ordumuz tərəfindən Şuşa azad olunduqdan sonra, şəhərin quruculuq işləri zamanı hər üç gülələnmiş məşhur şusalının büstləri Vətənə dönərək, ruhları şad oldu.

Maraqlı bir epizodu qeyd etmək yerinə düşərdi ki, Bülbülm ev-müzeyini təmir-bərpası zamanı eyvana çıxan divarlarına yerləşdirilmiş üç adəd daş lövhələr suvaq altında qalmışdır. Üzəri suvanmış daş lövhələrdə ikisində ərəb qrafikası ilə ərəb və fars dilində həkk oluna kitabələr, (ölçüsü: 20x30 sm)-günəş simvolunu eks etdirən altı laçaklı gül təsviri aşkarlanmışdır.

Ev-muzeyinin giriş qapısının sağ tərəfinə yerləşdirilmiş birinci kiçik həcimli daş lövhədə (ölçüsü: 30x 25 sm) sahibinin ismi və inşa tarixi həkk olunmuşdur. Qeyd etmək lazımdır ki, binanın bərpası zamanlı üzə çıxan bu kitabələri oxumaq üçün 2020 -ci il tarixində “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstитutu” tərəfindən göndərilən elektron vasitəsi ilə fotoları biza göndərildiyi və kitabı ilə yaxından temas olmadığımız üçün yazıların bəzi hissələri oxunması mümkün olmamışdır (Əliyeva, 2022: 274-284).

Səfər zamanı Bülbülm ev-muzeyinə ziyarət zamanı bu kitabələrin es-tamları çıxarıldı, ölçüləri götürülərək yenidən tədqiqata cəlb olundu. Bu işdə bizə yaxından kömək etdiyi üçün müzein əməkdaşı Təranə xanımı və Şuşada bərpa işlərində çalışan Astaradan Murad bəyə dərindən təşəkkür edirik.

ابن تعمير خانه گشاده باد بدولت  
صاحب کربلاي يوسف ۱۲۰۹  
در علي بحق محمد على وفي

Kitabənin tərcüməsi: “Bu ev (qapısı) Şəhidlərin haqqına hər zaman hökumət üzünə açıq olsun! Sahibi Kərbəlayi Yusif Əli/1209 (il) də Muhəmmədin (s.ə.s.) uca haqqına (xatırınə) bu evi təmir etdirdi”. H. 1209=m. 1794/95-ci il.

## II kitabə

İkinci kitabə giriş qapısının sol tərəfindəki daş lövhə (ölçüsü: 26x24 sm) üzərində kənarləri nəbatı naxışlanmış, ərab dilində, nəsx xəttlə dörd sətirlik mətndə Qurani Kərimin əl-Qələm surəsinin 51-52 ayələri (Bədnəzər duası) həkk olunmuşdur:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ  
وَإِنْ يَكُدُّ الظَّنِينَ كُفُّوْا لِيَلْتَهُوْنَكَ بِأَبْصَارِ  
هُمْ لَمَا سَمَعُوا الدُّكْرَ وَيَقُولُونَ إِنَّهُ لِمَجْئُونٌ  
وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ

Kitabənin tərcüməsi: “Mərhəmətli, Rəhmlı Allahın adı ilə! (Ya Peyğəmbər!) Həqiqətən, kafirlər Qurani eşitdikləri zaman (sənə ola-





həsədlərindən və qızılbaşlərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): "O divanədir!" – deyirlər. Halbuki bu (Quran) aləmlərə (insanlara və cincilərə)ancaq bir öyünd-nəsihətdir! (Onun nazil olduğu kimsə heç vaxt divanə ola bilməz!)"

Əhəmiyyətli tarixi abidələr arasında həmin məhəllədəki Şirin bəy nəslinə məxsus iki mərtəbəli memarlıq xüsusiyyətləri ilə seçilən mülküdür. Mülkün birinci mərtəbəsində iki tağlı giriş qapıları dalğavarı naxışlar ilə daşın səthindən dərin formada yonulmuşdur. Şirin bəy nəslindən qalan bu mülk də erməni işgalından sonra dağdırılmış və yarı uçqı vəziyyətdədir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bu mülk üzərində bir tablosu yoxdur. Lakin ölkə əhəmiyyətli memarlıq abidəsi sıralarına daxil olan bu mülkün dövlət tərəfindən qorunması zəruridir. Mülkün ikinci qapı açırımıنى örtən aypara şəkilli tağbənd giriş qapısının üzərində daş lövhə (ölçüsü: 41x50 sm.) yerləşdirilmişdir. Həmin dördkünc daşın üzərində səkkizgüşəli haşiyədə dörd sətirlik nəstəliq xəttlə bir ədəd kitabə fars və ərəb dilində. Kəlməyi-şəhadətin birinci hissəsi və binanın

inşa tarixi həkk olunmuşdur:

### I kitabə

المبارك

گشاده باد همیشه این درگاه

بحق آشئهُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ

فِي سَنَةِ ١٢٠٨

Kitabənin tərcüməsi: "Şəhidlərin haqqına qoy həmişə bu mübarək dərgah açıq olsun! / Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur / 1208-ci ildə ".h.q. 1208 =m. 1793/94-cü il.

Şirin bəy nəslinə məxsus binanın sağ tərəfində öz memarlıq üslubu və milli koloriti ilə seçilən XVIII əsrə aid üç mərtəbəli və inventarı 341 sayılı "Hacı Quluların malikanəsi" adlı möhtəşəm bina Şuşa şəhərinin baş memarı Kərbəlayi Səfi xan Qarabağının əl işlərindən birdir. Ölkə əhəmiyyətli memarlıq abidəsi erməni işğalı zamanı top atəşinə tuş galəndən sonra sadəcə divarları, iki giriş qapısı və ikinci mərtəbədə iri sütunlu, tağlı pəncərləri olan açıq verandası qalmışdır. Malikanənin sol tərəfindəki dalğavari naxışlanmış qapı açırını örtən aypara şəkilli tağbənd portalına yerləşdirilmiş dörd künc formalı daş lövhə üzərində iki ədəd kitabə həkk olunmuşdur. I kitabənin (ölçüsü: 99x49 sm.) kənarələri çoxləçəkli gül təsiri və iki sətirlik yazı səkkizgüşəli haşiyədə gözəl süls elementli nəsx xəttlə fars dinində yazılmışdır:

### I kitab

باني اين بنای دل پذير و صاحب اين عمارت بي نظير عمده لا عيان  
ولا كابر فخر الحج و المعتمدين حاجى محمدقى بن مشهدى على قراباغىست





səkkizgüşəli haşiyənin ətrafi hörmə naxışlarla, dörd küncündə isə lotos gül (şanagüllə) təsvirlə işlənilmişdir:

#### II kitabə

تاریخ شهر صفر المظفر فی سنہ ۱۲۷۰<sup>هـ</sup>

Kitabənin tərcüməsi: "Tarix səfər el-müzəffər ayı 1270 ildə".


H.q.1270=m.03 noyabr 1853-cü il.

Şuşanın digər Çöl Qala məhəlləsində Xan qızı Xurşidbanu Natəvanın evi və Natəvanın bulağına (inventar № 5043), (foto 18/19) yaxın məsafədə tarixi əhəmiyyətli Əsəd bəy Cavanşirin mülküdür.

Şuşa şəhərinin icra hakimiyyəti binasının sol tərəfində yerləşən inventarı 343 sayılı Əsəd bəy Cavanşirin iki mərtəbəli saray kompleksinin birinci mərtəbəsi ağ əhəng daşından, ikinci mərtəbəsi isə bişmiş qırmızı kərpicdən hörülümdür. Əsəd bəy Cavanşirin inşa etdirdiyi binanın giriş qapısının üst hissəsində dördkünc daş lövhədə binanın tarixi və açırımıni örten

Kitabənin tərcüməsi: "Bu ürəyə xoş gələn binanın banisi (inşa etdirən şəxs) və bu tayı-bərabəri olmayan imarətin sahibi və böyüklerin hacısı və möhtəbərlərin (xalqın ehtimad etdiyi və inandığı insan) fəxri Məşhədi Əlinin oğlu Hacı Məhəmməd Qulu Qarabağlınınındır".

I kitabənin davamı olan II kitabədə (68x36 sm.) binanın inşa tarixi iri nəsx xəttlə ərəb dilində həkk olunmuşdur. Həm yazı üslubuna, həm də bədii tərtibatına görə digər daş kitabələrdən seçilir. Belə ki, iki sətirlik gözəl nəsx xəttlə yazılan kitabənin kənarləri baş tərəflərində tülpan güllü,



aypara şəkilli tağbəndin içərisində nəstəliq xəttlə digər kitabədə isə mülkün sahibinin ismi həkk olunmuşdur. Lakin, kitabənin orta hissəsində yazılar silindiyindən kitabəni tam oxumaq mümkün olmamışdır:

I kitabə

تاریخ الاول رخب

سنة ١٢٦٩


Kitabənin tərcüməsi: "Tarix rəcəbin əvvəli il 1269". H.q. 1269/m. 10  
aprel 1853-cü il.

جذاب بك .....  
اسد الله .....  
بن المرحوم .....

بك جوانشير .....

Kitabənin tərcüməsi: "..... cənab bəy Əsədullah.....bin rəhmətlik.....  
bəy Cavanşir....."

Əsədullah bəyin evinin sağ tərəfində iki mərtəbəli şüsalıların adlan-  
dırıldığı Uğurlu bəyin evinin giriş qapısının açırını örtən aypara şəkilli  
tağbəndin yuxarı hissəsində yerləşdirilmiş bütöv bir daş lövhə üzərində  
nəstəliq xəttlə fars dilində kitabə tərəfimizdən araşdırıldı.






بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ/ باتى اين بناي دل پنير و صاحب  
اين عمارت المباركه مجديت وجلالات بنيانان كريم بكا  
و دعيل بكا فرزندان مرحوم ابراهيم بك جوانشیر ١٢٧٧

Mərhəmətli və Rəhmli Allahın adı ilə. Bu ürəyə xoş golən binannın bənisi (tikdirəni) və bu böyük, əzəmətli, dəbdəbəli mübərək imarətin sahibi Kərim bəy və Ədil bəy rəhmətlik İbrahim Bəy Cavanşirin uşaqlarınınındır 1277". H.1277/m. 1860/61-ci il.

Şuşanın Çöl Qala məhəlləsində Xan qızı Xurşidbanu Natəvanın evi



və Natəvan bulağına yaxın məsafədə yerləşən binanın kitabəsində həm Əsədullah bəyin, həm də yerli əhali tərəfindən Uğurlu bəy adı ilə məşhur olan mülkün kitabəsində rastlaşıdığımız Kərim bəy və Ədil bəy Cavanşir nəslindən olması müəyyən edildi.

### Mamay bulağının kitabəsi



Tarixi abidələrin üzərindəki məhv edilmiş kitabələri yenidən bərpa etmək və xalqın daş yaddasını özünə qaytarmaq üçün zamanında oxunmuş epiqarifik abidələrin estampından yararlanaraq restovrasiya etmək, estampı və ya fotosu qalmayıbsa, yazının izi ilə bərpa edərək yazılı abidələrimizin tarixini canlandırmak lazımlıydı. Şuşanı işgal etdikdən sonra erməni vandalları Mamay bulağının üzərindəki kitabənin yazılırını silib yerinə iri xaç və simvollar yerləşdirmişlər. 31 dekabr 2020-ci il tarixində AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, tanınmış arxeoloq Təvvəkkül Aliyevə Azərtacın müxbiri tərəfindən 1986-ci ildə çəkilmiş Mamay bulağının fotosu göndərilmiş, yazının oxunması xahiş edilmişdir. Kitabə tərəfimizdən araşdırılıb, Təvvəkkül müəllimə təhvil verildi. Mamay bulağının kitabəsində mərhum Səməd ağa Cavanşirin adı həkk olsa da onun haqqında məlumatımız azdır. Səməd ağa görünür Qarabağ xanı Pənah xan Cavanşirin nəslindən olub. 1986-ci ildə Şuşada Mamay bulağı üzərində olmuş kitabənin fotosu, əslində kitabənin orijinal variantı burada təqdim olunur. Daş lövhə

üzərində səkkizgüşəli haşiyədə dörd sətirlilik kitabə ərəb qrafikası ilə çox gözəl süls xəttilə, fars dilində yazılmışdır:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ  
حَصَّهُ أَبْ مُسْلِمَانَ ازْ مَقْسُمٌ تَأْيِنْجَا وَعَمَارْتَ  
اينْ بَنَا بِيادِكَارِ مَرْحُومِ صَدَقَا جَوَانْشِيرَ آورْدَهْ شَدَّ  
تَقْبِيلُ اللَّهِ مِنْهُ ۱۳۱۸ هَجْرِي

Kitabənin tərcüməsi: "Mərhəmətli, Rəhmlı Allahın adı ilə! Müsəlmanlar üçün suyu mənəbəyindən buraya gətirən rəhmətlik Səməd ağa Cavanşirə yadigar su anbarı binası tikilmişdir. Allah ondan qəbul etsin. H.1318=M.1900/01-ci illər.

Hal-hazırda erməni vandallarının müdaxiləsi nəticəsində xaç ilə əvəz-lənən ərəb qrafikali yazılı daş öz köhnə halına gətirilmişdir.

### Ədəbiyyat:

Ələsgorzadə 1947

Əjdər Ələsgorzadə. Şuşa-Ağdam-Bərdə səfəri // Azərbaycan SSR Elmlər Akademiyasının 1945-ci il ekspedisiyaları. Bakı: Azərbaycan SSR EA nəşriyyatı, s. 161-162.

Əliyeva 2022

Habibə Əliyeva. Şuşa epiqrafik abidələrinə vandal ermənilərin müdaxilası (Vandal Armenians' Intervention in Shusha Epigraphic Monuments) // III. International Modern Studies in Social Sciences and Humanities "Year of Shusha - 2022", June 7-10, 2022 Karabagh // Azerbaijan, IKSAD Publications, pp. 274-284.

Qarabağnamələr 2006

Qarabağnamələr. I kitab. Tərtib edən: Akif Fərzəliyev. Bakı: Şərq-Qərb, 216 səh.

Qarabağnamələr 2006a

Qarabağnamələr. II kitab. Tərtib edən: Nazim Axundov. Bakı: Şərq-Qərb, 288 səh.

Qarabağnamələr 2006b

Qarabağnamələr. III kitab. Tərtib edən: Nazim Axundov. Bakı: Şərq-Qərb, 248 səh.

Qarabağlı 2000

Rizvan Qarabağlı. Azərbaycan memarlığı və üçüncü minillik: Şuşada "Gövhər ağa" məscidi // Qobustan, № 4, s. 67-70.

Qarabağlı 2002

Rizvan Qarabağlı. Şuşanın şəhərsalma memarlığı // Qobustan, № 1, s. 41-45.

Qarabağlı 2004

Rizvan Qarabağlı. Qarabağ şəhəri: (Şuşa abidələri haqqında) // Elm və həyat, № 1-2, s. 21-23.

#### Qarabağlı 2003

Rizvan Qarabağlı. Qarabağın nadir memarlıq abidələri və müasir problemlər: (məqalədə Şuşanın tarixi memarlıq abidələri haqqında məlumat verilmişdir) // Azərbaycan tarixi və mədəni irs problemləri elmi praktik konfransın materialları: 20 may 2003-cü il. Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti, Bakı, s. 8-9.

#### Qarabağlı 2009

Rizvan Qarabağlı. Qarabağın islam memarlığı: (məqalədə Şuşadakı “Aşağı Gövhər ağa”, “Yuxarı Gövhər ağa” və “Saathlı” məscidlərindən də bəhs olunmuşdur) // Bakı İslam mədəniyyətinin paytaxtıdır – 2009: beynəlxalq konfransın tezisi, 9-10 noyabr. Bakı, s. 110-111.

#### Qarabağlı 2009a

Rizvan Qarabağlı. Qarabağın qədim məscidləri: (məqalədə Şuşa qalasından da bəhs olunmuşdur) // “Qarabağ dünən, bu gün və sabah” VIII elmi-əməli konfransın materialları: Qarabağ general-qubernatorluğunun 90 illiyinə həsr olunur. Bakı, s. 238-241.

#### Qacar 2019

Çingiz Qacar. Köhnə Şuşa (Rus dilindən tərcümə edəni və məsul redaktor V.Quliyev). Bakı: Şərq-Qərb, 341 s.

#### Nemətova 1961

Nemətova M.S. Şuşa şəhərlərindəki «cümə məscidi»nin kitabələri. // Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri, İctimai elmlər seriyası, № 1, s.47-59.

#### İki sahil 2021

Ulu öndər Heydər Əliyev: Şuşa əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir: (Vaqif poeziya günlər haqqında) // İki sahil. - 2021, 1 sentyabr, s. 4.

#### Karvansaray 2013


Şuşa karvansarayı: [Hacı Məhərrəmin karvansarayı; Hacı Əmirəslan bəyin karvansarayı; Uğurlu bəyin karvansarayı; Mir Səyyar oğlunun karvansarayı; Murad bəyin karvansarayı; Hacı Hüseynin karvansarayı; Gövhərəğanın karvansarayı; Hacı Abbas bəyin karvansarayı; Cavad ağının karvansarayı; Xanlıq Muxtarın karvansarayı] // Şuşa. - 2013. - 30 iyun. - s. 6-7.

#### Неймат 1991

Неймат М.С. Корпус эпиграфических памятников Азербайджана. Арабо-персоТюркозычные надписи Баку и Ашхерона (XI - начала XX века). Том 1, Баку: Элм, 1991, 248 с.

#### Неймат 2011

Неймат М.С. Корпус эпиграфических памятников Азербайджана. Том V, Баку: Элм и тахсиль, 240 с.



# Şuşa

tarixi-mədəni ırsin tədqiqi

Hazırlayan: Dr. Fariz Xəlilli

کہنکو سلسلہ بعد کتن درکرو



9 789952 841237